



**AZƏRBAYCAN RESPUBLİKASI
VƏKİLLƏR KOLLEGİYASININ
RƏYASƏT HEYƏTİ**

**BOARD OF THE
BAR ASSOCIATION OF THE
REPUBLIC OF AZERBAIJAN**

Ceyhun Hacıbəyli küç. 100, AZ1007, Bakı, Azərbaycan. Tel: 012 594 14 95, E-mail: office@barassociation.az

“04” İyun 2021

№ 702

**AZƏRBAYCAN RESPUBLİKASI
VƏKİLLƏR KOLLEGİYASININ
DÜNYADAKI HƏMKARLARINA MÜRACİƏTİ**



Hörmətli Həmkarlar,

1991-ci ilin sonunda Sovet İttifaqının dağılmasından və Azərbaycan və Ermənistanın beynəlxalq arenada müstəqilliklərinin tanınmasından qısa bir vaxt sonra Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi əməliyyatlar və hücumlar daha da intensivləşmişdir. Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu zor gücünə işğal etmiş, bir milyona qədər insanı ata-baba yurdlarından didərgin salmış, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, münaqişə zamanı digər ağır cinayətlər törətmiş və Azərbaycanın işğal olunmuş ərazilərində separatçı bir təşkilat yaratmışdır.

Ötən 27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dəfələrlə pozulmuş və işğal olunmuş ərazilərdən açılmış silah atəşləri nəticəsində aralarında 2 yaşlı körpə də olmaqla, onlarla mülki əhali və uşaq qətlə yetirilmişdir.

Uzun sürən işğaldan sonra Ermənistan silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə atəşkəsi yenidən pozaraq Azərbaycan Respublikasının digər yeni ərazilərini işğal etməyə cəhd göstərmiş və nəticədə iki ölkənin silahlı qüvvələri arasında hərbi toqquşmalar baş vermişdir. İkinci Dağlıq Qarabağ Müharibəsi 10 Noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatın¹ imzalanması ilə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır.

Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan bəri Azərbaycan tərəfi Ermənistan tərəfindən işğal müddətində Azərbaycan Respublikasının ərazilərində basdırılmış minaların xəritə və sxemlərini tələb etməkdədir. Buna baxmayaraq Ermənistan Respublikası hərbi işğalına məruz qalmış Azərbaycan ərazilərində əkilmiş minaların olduğu yerlərin xəritəsini Azərbaycan tərəfinə vermir və Ermənistan silahlı qüvvələri 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələbləri də daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan vətəndaşlarına qarşı cinayətkar əməllərini davam etdirir.

¹ <https://www.bbc.com/news/world-europe-54882564>

Ermənistanın mina sahələrinin xəritələrinin verilməsindən imtina etməsinə baxmayaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş əraziləri minalardan təmizləməkdədir. ANAMA tərəfindən həyata keçirilən əməliyyatın rəhbəri İdris İsmayılovun rəsmi açıqlamasına görə, yalnız 27 sentyabr 2020 - 30 noyabr 2020-ci il tarixləri arasında ən az 4500 piyada əleyhinə mina və 2000 tank əleyhinə mina aşkar edilərək məhv edilmişdir². Bəzi hesablamalara görə, azad edilmiş ərazilərin hamısının minalardan təmizlənməsi prosesi iyirmi ildən çox çəkə bilər və bölgənin dağ təbiəti bunu daha da mürəkkəbləşdirir³.

Ermənistan tərəfinin Azərbaycan əhalisinə qarşı törətdiyi provokativ hərəkətlərin davamı olan xəritə və sxemləri verməməsi nəticəsində 4 iyun saat 11:00-da 2 nəfər media işçisi və 1 nəfər dövlət orqanı əməkdaşı Susuzluq mahalının çıxışında avtobusun tank əleyhinə minaya düşməsi nəticəsində həlak olmuşdurlar. Həmin televiziya kanalları və xəbər agentliklərinin əməkdaşları erməni işğalından yeni azad edilmiş Kəlbəcər rayonuna göndərilmişdilər. Bundan əlavə, həmin partlayış nəticəsində 4 nəfər ağır yaralı halda xəstəxanaya aparılmışdır.

Ermənistanın sözügedən xəritə və digər zəruri məlumatları verməkdən imtina etməsi dəfələrlə Azərbaycan sakinlərinin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 sayılı Protokolun 1-ci maddəsi və 4 sayılı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş hüquqları pozularaq, yaralanmaları və ölümü ilə nəticələnmişdir. Daha dəqiq desək, Üçtərəfli Bəyanatın imzalanmasından 2021-ci ilin mart ayına qədər 20 mülki şəxs öldürülmüş və 70-dən çoxu isə yaralanmışdır⁴. Lakin Ermənistan beynəlxalq hüququn yuxarıda göstərilən müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirsəydi, bunlar baş verməyəcəkdi.

Qurbanların sayının artmasına baxmayaraq Ermənistanın beynəlxalq hüquqa riayət etməkdən və bu həssas məsələdə əməkdaşlıqdan imtina etməsi Azərbaycan tərəfini hiddətləndirir, regional vəziyyəti daha da gərginləşdirir, bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar yaranmasına mane olmağa davam edir və iki ölkə arasında əməkdaşlıq mühitinin yaranmasının qarşısını alır. Bunu nəzərə alaraq Ermənistan tərəfinin basdırılmış minaların xəritə və sxemlərini təqdim etməklə, beynəlxalq hüququn tələblərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə məcbur edilməsini tələb edirik.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarına, xarici ölkələrin vəkillər kollegiyalarına və hüquq cəmiyyətlərinə müraciət edərək, baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan siyasi-hərbi rəhbərliyini cinayət əməllərindən çəkəndirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etmələri üçün tədbirlər görmələrinə çağırırıq.

Hörmətlə,



Anar Bağirov, h.ü.f.d.

Sədr

² <https://www.dailysabah.com/politics/azerbaijan-clearing-mines-in-areas-newly-liberated-from-armenian-occupation/news>

³ <https://karabakhspace.commonspace.eu/opinion/opinion-why-should-armenia-hand-over-mine-maps-azerbaijan>

⁴ <https://karabakhspace.commonspace.eu/opinion/opinion-why-should-armenia-hand-over-mine-maps-azerbaijan>

Qoşma:



Şəkil 1



Şəkil 2



Şəkil 3



Şəkil 4